



***Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşunas.***

(əvvəli öten saylarımdızda)

Ədəbi-mədəni, ictimai xadim Mahir Həmzəyevin yaradıcılığında fikir və ruh yüksəkliyi, millətin və dövlətin gələcəyini düşünərək fəaliyyət göstərmək, onu tanıma yanlıara tanıtmaq, xalqları qovuşdururan nöqtələri axtarmaq və tapmaq coşqusu, sözünün və fikrinin ictimai məsuliyyətini bilmək, millənəvi gücündən istifadə etmək bacarığı üstünlük təşkil edir...

M. Həmzəyev Baltık ölkələrinin coğrafi məkanında Qəribin fikir sahiblərini maraqlandıran mövzuların genişliyindən və dəyerindən yaxşı xəbərdardır. Onun Baltık ölkələrində mübarizə apardığı başqa bir cəbhə kor-koranə Avropa vurğunluğudur. Qarışq və qloballaşan dünyanın sabitlik adalarından olan, insanlığın, ədalətin, demokratiyanın gələcəyinə ümidiyimizi artırın Avropadan öyrənməyə üstünlük verir, amma ona heyranlıqla, hətta qul itaətkarlığı ilə kopyalayıb yamsılamağa, millənəvi dəyərləri unudaraq şəxsi xeyirlərinə, maddi çıxarlarına uyaraq təzim etmək seviyyəsine yenənlərə qarşı çıxır.

O, belə bir şəraitdə öz yaradıcılıq imkanlarından maksimum istifadə yolu ilə ortaq mədəniyyət mühiti yaratmağa çalışır - Baltık ölkələri və Azərbaycan ortaç mədəniyyət mühiti! O, yaxşı bilir ki, siyasi iddialar, qazanc ehtirasları, digər hərisliklər - insanlığın böyük dəyərlərini parçalamağa yönənlər mədəni və mənəvi münasibətlər sferasına həmişə zərər getiriblər...

Mahir məsafləcə uzaq olan, eyni və ya oxşar etnik məkannda olmayan xalqlar arasında da mənəvi, mədəni, ədəbi, tarixi bağlar axtarır təpir, vəcdlə təbliğ edir və bütün bunları insanlığın otrəq sərvəti kimi qəbul edir. Mahir gözel dərk edir ki, biz hamımız həmdə, ortaq ümumdünya mədəniyyətinin yetirmələriyik və bu mədəniyyətlər arasında sarsılmaz körpü yaratmaq bəşəri mədəniyyətə xidmətdir... Və qürurla deyə bilərik ki, belə körpünün memarlarından biri də həmyerlimiz Mahir Həmzəyevdir...

Vətəndaş ziyalı Mahir çox gözel bilir ki, biz dünyanın indiki çağda Azərbaycandan da ha çox tanınan, geniş miqyasda dəstəklənən, dini mənsubiyyətini her yerdə həyasiqliqla haqqın, ədaletin başına çı-

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS

(ikinci məqalə - "Ədəbi əlaqənin "bumeranq effekti")

xaran, bundan əlavə, hem də fəndkirlilikle çalışqan, hiyləgerlikdə zirək, gözə girməyi bacaran, murdar və riyakar, məkrli, türkə qarşı qəddar bir düşmənlə üz-üzəyik və bu düşmənin Pribaltika yaxasındaki riyakarlıqlarına qarşı əzmələ, fədakarlıqla, faktın təkzibedilməz məntiqi ilə mübarizə aparır və bu mübarizədə sanballı ictimai xadim nüfuzu qazanır...

M. Həmzəyevin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi ilə bağlı təbliğat savaşçı cəbhəsində indiyədək Litva mediasında davamlı surətdə apardığı mübarizə, bu ölkədə ermənilərin təbliğat monopoliyasının dağıdılması istiqamətində göstərdiyi mühüm xidmətlər və ictimaiyyəti məarifləndirmə sahəsində gördüyü əvəzsiz işlər də ədəbi fəaliyyəti qədər əhəmiyyətli və qiymətlidir. O, Azərbaycan, Qarabağ həqiqətlərini təkcə Litvada və Avropada yayır, həm de Litvada erməni diasporu ilə üzbeüz səngərlərdə döyüşür və ölkənin Parlamentində fəaliyyət göstərən ermənipərəst qüvvələrin pozuculuq əməllərinə qarşı qətiyyətlə çıxır, onların Qarabağla bağlı yalanlarını tarixi faktlar, elmi ümumiyyətdirmələr və geosiyasi konsepsiyanalarla əsaslandırılmış şəkilde darmadağın edir. Bu istiqamətdə də onun onlarca məqaləsi işləq üzü görüb. Ümumiyyətə, M. Həmzəyev Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətləmə mövzusunda 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik məqalələrin, icmalların, xəberlərin müellifidir...

Həmçinin, Milli qeyrət simvoluna dönmüş soydaşımızın Qarabağ münaqişəsi ilə bağlı Litva Seyminə, Prezidentinə, Baş nazirinə və Xarici işlər nazirliyinə ünvanladıği məktublar, Cəmiyyətin sədri kimi verdiyi müxtəlif bəyanatlar və etiraz müraciətləri müasir Azərbaycan gerçekliyi və soyqırım həqiqətlərinin yayılmasında, dərk olunub qəbul edilməsində çox mühüm əhəmiyyət kəsb edir. Üst-üstə bu qəbilədən olan materialların sayı 50-dən çoxdur!

Bu məqamda dəyərli bir faktı da xatırlamalı olduq: Mahir Həmzəyev fədakar vətəndaşlıq amalı ilə 1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin binində gizli şəraitdə Azər Qasımszadə ilə birgə rus dilində 10 min nüsxədən ibarət "Aqressiə" ("Təcavüz") adlı sənədli kitabça çap etdirərək Litva, Latviya, Estoniya, Belorus, Ukrayna, Rusiya, Polşa və Azərbaycanda yayılmışdır. Bunuyla bağlı Bakı şəhərinin hərbi komendantı general-leyte-

nant B.K. Smislovun göstərişi ilə 1990-1991-ci illərdə axtarışda olub (Bax: Bakı, "Komunist" qəzeti, 14 mart 1990-cı il, № 54).

Gəlin unutmayaq ki, ədəbi əlaqələr xoş əməlli "bumeranq effekti" yaradır, yaxşı nəyi ötürürsə, daha da yaxşı olub üstüne qayıdır... Mahir hər iki xalqın lap qədimlərdən olan, lakin az qala unudulan, yaxud arxivlərin gizlinclərində qalan, tari-



xən yaranmış ədəbi, mədəni, ictimai-siyasi əlaqələrə aid faktları üzə çıxır, onlara yenidən can verərək böyük bir mədəniyyət silsiləsi yaradır ki, bu da xalqların ədəbi-mədəni birliliyinə və daha yaxın dan qarşılıqlı anlaşmasına xidmət edir...

Apardığımız incələmələrdən məlum oldu ki, onun yaradıcılığında bu yönümlü işlərin böyük bir qismi (122-dən çox) Azərbaycan mətbuatında nəşr olunaraq ən müxtəlif media orqanlarında və nəşriyatlarda yayımlanıb. Bunlardan bezilərini xatırlamaq yerinə düşərdi:

1. "İlk addım". Səməd Vurğunun 1980-ci ildə Vilnüsde litvaca buraxılmış "Şərqi qapısı" şeirlər toplusu barədə resenziya. "Ədəbiyyat və incəsənət", 1980.

2. "Kitabi-Dədə Qorqud Litva dilində". 1978-ci ildə Vilnüsde litvaca nəşr edilmiş Dədə Qorqud dastanlarının tərcüməsi barədə resenziya. "Elm və həyat", 1984.

3. Litva xalq şairi Alfonsas Maldonisin yaradıcılığı barədə məqalə. "Ulduz", 1985.

4. "Böyük şairə ehtiramla". Səməd Vurğunun Litva ədəbiyyatı ilə əlaqələri, əsərlərinin Litva dilinə tərcüməsi və litvili rəssam - kiçik qrafika ustası Alfonsas Çepauskasın S. Vurğunun 80 illik yubileyinə həsr edib yaratdığı ekslibrislər haqqında məqalə. "Azərbaycan gəncləri", 1986.

5. "Azərbaycan-Litva əlaqələri dərin tarixi köklərə əsaslanır". 1909-1920-ci illərdə

Azərbaycan-Litva ictimai-siyasi əlaqələri və 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərə münasibətləri barədə elmi-publisistik məqalə. Dövət qəzeti "Azərbaycan", 2001.

6. "Litva ədəbiyyatı". XX əsrin 1-ci rübündə Litva-Azərbaycan ədəbi və mədəni əlaqələri barədə məqalə. "Ulduz", 2006.

7. "Azərbaycanın böyük və səmimi dostu". Litva ədəbiyyatının klassiki V. Krevenin

125 illik yubileyi ilə əlaqədar Litva-Azərbaycan ədəbi, mədəni, ictimai-siyasi və diplomatiq əlaqələri barədə 4 hissədən ibarət sənədli ocerklər. "525-ci qəzet", 2016.

8. "28 aprel 1920-ci

il əvvərilişinin iç üzünü açan keçmiş Litva konsulunun nadir əsəri yayılmış". Litva konsulu V. Krevenin 1920-ci ildə yazdığı "Bolşeviklər" adlı sənədli siyasi ocerkin Azərbaycan və rus dillərinə tərcümə olunub yayılmışdır. Barədə məqalə. AR Diasporla iş üzrə Dövlət Komitəsinin saytı, 2010-cu il.

9. "Litva-Azərbaycan əlaqələri tarixində qoparılmış səhifələr". Litva-Azərbaycan əlaqələrinin tarixi kökləri, XX əsrin 1-ci rübündə Bakı və Tiflis litvalları cəmiyyətlərinin fəaliyyəti, 1918-ci ildə Litva və Qafqaz respublikaları arasında rəsmi əlaqələrin təşəkkül tapmasında bu təşkilatların rolü, həmçinin 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərə münasibətləri və müstəqilliyyətin tanınması yolunda bu ölkələrin Paris Sülh konfransında birge atlığı addımlar, ərazi bütövlüyünün qorunması amilləri, Qarabağ problemi və 28 aprel əvvərilişin haqqında 5-hissədən ibarət tarixi-politoloji ocerklər. "525-ci qəzet", 2012.

10. "Vilnüs-Bakı: mədəniyyət körpüləri". 2012-ci ildə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva Elmlər Akademiyasının təşkilatçılığı ilə Litva parlamentində keçirilmiş beynəlxalq elmi konfransın materialları əsasında hazırlanmış kulturoloji tədqiqat məqaləsi. "525-ci qəzet", 2012.

11. "Müasir Litva novella-sından nümunələr". Yazarı Danielyus Muşinskasin (1951) həyat və yaradıcılığı, novella-larının əsləbi və bədii xüsusiyyətləri barədə ədəbi məqalə. "Ulduz", 2013.

12. "Yazıçı Algirdas Potsysun (1930) yaradıcılığında "Litva meşə qardaşları" mövzusu barədə öz. Bakı, "525-ci qəzet", 2013.

13. "Litva ədəbiyyatında li-

rik nəşrin və Avropa novella formasının banisi". Litva ədəbiyyatının klassiki, lirik-psixoloji üslubun - lirik nəşrin banisi, Litva nəşrinin qısa janrıñ təhkiyə üsullarını ilk dəfə Avropa novellasına salmış məşhur nasır Yonas Bilyunasın (1879-1907) həyat və yaradıcılığı, əsərlərinin əsləbi və bədii xüsusiyyətləri barədə məqalə. "Ulduz", 2015.

14. "Baltik ölkələrində Azərbaycan mədəni ərsini yayma yolları". 8 hissədən ibarət ədəbi-tənqid, elmi-publisistik və kulturoloji arşadırmalar. "525-ci qəzet", 2016.

15. "Kitabi-Dədə Qorqud" Baltik xalqlarının dillerində". 4 hissədən ibarət ədəbi-tənqid, elmi-publisistik və kulturoloji arşadırmalar. "525-ci qəzet", 2007.

16. "Estoniyada ədəbiyyatımızın zərif və əzəmətli səsi...". Estonia-Azərbaycan ədəbi əlaqələri haqqında. "525-ci qəzet", 2017.

17. "Cümhuriyyətdəki Litva konsulunun istiqlal mövzulu əsəri". "525-ci qəzet", 2018.

M. Həmzəyevin bu qəbildən olan onlarla digər əsəri də olduqca mühüm və maraqlı mövzulara həsr edilib. Həmçinin, onun rus dilində 50-ye qədər məqaləsi, Azərbaycan və Litva dillərindən rus dilinə xeyli çevirmələri də oxuculara məlumdur...

Polyak dilində də bir sıra məqalələri işləq üzü görüb və bütün bu faktlar göstərir ki, Mahir Həmzəyev çoxşəhərli - polifon və poliplot yaradıcılıq imkanlarına malik olan istedadlı bir qələm sahibidir...

Mahir Həmzəyevin tərcü-məçilik fəaliyyəti də özəl qiymətə layiqdir. Azərbaycan ədəbiyyatının ən müxtəlif əcəqlərinə və nəsillərinə məxsus yazarların seçmə əsərlərinin Litva dilinə tərcüməsi və Avropa yaxasında tanınması onun ədəbiyyatımıza böyük və əvəzsiz xidmətidir. Peşəkar tərcüməçinin bu qəbildən 40-dan çox ədəbi materialı mövcuddur. Təkcə, dahi Nizami Gəncəvinin lirikasından qəzəlləri, qəsidələri, rübatları və "Leyli və Məcnun" poemasını litvalı müəllif Linas Broga ilə birgə Litva dilinə çevirməsi faktı əvəzsizdir... Həmçinin, Mirzə Cəlil, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyin Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Rəşad Məcid, Vahid Qazi, Elçin Hüseynbəyli, Pərvin və b. ədiblərinin əsərlərinin litvacaya tərcümələri və nəşrləri bu qəbildəndir...

(ardı gələn sayımızda)